

4. İdeal uğrunda savaş

Güney Azərbaycanda azadlıq hərəkatının milli hökumətin qurulması ilə başa çatan mübarizəsi tarixin gedisatına xalqın iradeşini təzahür kimi daxil oldu. Çox təsəffüf ki, irtica yeni dövrdə, yeni zamanda daha betə hiylələrə ol adı. Şah rejimi Stalin imperiyası ilə tozdən ilə tapdı. Amerika-İngilis qüvvələri de İranda öz niyyətlərini həyata keçirmək məqsədi ilə canfəşanlıq göstərməkdə davam etdirilər. Beləliklə, Güney Azərbaycannı azadlıq uğrunda mübarizə fədailəri qeyri-insani tacavüzlərlə qarşılaşmış oldular.

Ulduz Qasımin "Qaçq Aslan" romanının qəhrəmanı hadisələrin bilavasitə mərkəzində idi. O, fəhlələrin inqilab mübarəzinin planlı və mətəşəkkil təşkilinə ezməni dərəcədə qüvvə sərf edirdi.

Cox teəssüb ki, hadisələr xalqın iradəsinə uyğun cərəyan etmədi. Inqilab fədailərinin, yəni əsas təşkilatların təqibarı casımlıdan davam edirdi. Aslan mübarizənin motivini dəyişmək, gizli fealiyyəti göstərmək surəndə qaldı. Hər verda inqilabın təskilatçıları axarlı-

Hər yerdə inqilablı təşkilatçıları axtarırlar, onlar təqib edilir. Təkəzəzləri yox, həm də ailə üzvləri də təqib edilir, sürgünlərə göndərilir, onlara hər cür əzab və işğonçalar verməkdən çəkmirdilərlər. Bəli, bu şah rejimi cəlladlarının qeyri-insani emalları kimi tarixin yaddaşında yaşıyan həqiqətlərdir. Aslanının necə böyük təzyiqlərə məruz qaldığını onun həyatı ilə bağlı epizodlарın təsvirində görmək olar. Aslan hodşid dərəcəde həmanist, ev qədri, ailə, övlad qayğısı çəkən insandır. Amma eyni dərəcədə o həm də sözün həqiqi mənasında böyük millət fədaisidir. Millətin, vətənin ağrıacıları onun üçün bütün doğmalarının hamisiniñ talevindən daha üstündür.

Baxmayaraq ki, milli hökumət devrilmişdi. Dəhşətli edamlar mərhəlesi də keçmişdi. Amma şah rejimi gizli xəfiyə

qamlarını yazıya getirir. Aslan hayatı yoldasımı düşündürerek sanki piçitlularla widaćlar: "Yaziq qadın, sənə bundan artıq heç nə vera bilmirdim. Nəcə olacaqsan dörd uşaqla, hara gedəcəksən? İndi içini içimi yeyir, başıma nə gəldiyini düşünməsən, başıma iş gəlməsindən qorxursan. Nə edim, sənə gözəl hayatı rahat günlər bəxş edə bilmədim. Bilirəm, yoxa çıxdığım gündən gözlərinə yuxarı getirir. Pəncərənin qarşısından aralınamırsan. Başışla məni, nə olar, ağlama, yalvarram, ağlama. Dua elə yetər. Həmişəki kimi Allah'a yalvar, canım bu ot tayasından qutarırsın. İlahi, burda nəfəs almaq da olmur." Cox töşirlidir. İnsanın ideal uğrunda

da mübarizəyə başlayır. Onun mübarizəsinin mahiyyətində xalqı dayanır, və təri dayanır. İnsan istəyir ki, mənsub olduğu xalq özünün dilinə sahib olsun. Qanuni qurduğu hökuməti bərpa edib saxlaya bilsin. Amma güc sahibləri qə-

tiyyən bununla başlıyor. Onlar xalqın iradəsinə qarşı son dərəcə qəddar müsabiqə göstərirlər. Bundan sonra Aslanın hər yerde axtarışları, təqibи başlanır. Həmçinin mayılın aşığılığı, sayıqlığı nəticəsində şah rejimini cəlliadıları Aslanın təqibindən azdırılır.

Aslan sərt, birmənəli şəkildə deyilsə, qəhrəman əqidə adamıdır. İğiddir, qorxmazdır. Sözünün sahibidir. O, həyatının bütün mümkin məqamlarında hərəkatın digər üzvlərinin hər birinin taleyini qorumağa çalışır. Xüsusiət hərəkatın açıq mübarizəyə başladığı illerin əvvəlində Fərmanın həlak olmasından sonra onun başsız qalan ailəsinin unutmaması göstərir ki, Aslan ne qədər dostluqda sedaqlıti, mübarizədə əqidə dostlarını sadıqdır.

Aslanın təqib olunduğu, təqibdən qarış gizləndiyi məqamlar əsərdə xüsusi həyecanla oxunur. Hər yanda axtarılan Aslan təqibdən gizlənmək üçün günərlə ac qalır, susuz qalır. Ancaq iradəsinin, əzminin sayısında sınırlı, hakimiyət qüvvələrinə toslım olmur. Cox məraqlı və qeyri-adi bir epizod burada ya-

hansısa bir tale xoşbəxtlik səhifəsi kimi
oxunursa, bunun üçün ən yaxşı nümunə
elə Həməyilin taleyidir.

Həmayıl yaxşı başa düşür ki, Aslan evindən-əsiyindən qaçaq düşsə də, normal həyatından ayrılsa da, o, mübarizələrdən geriyə çökilən deyil. Çünkü onun axıracan inandığı, övladlarını arxayınlıqla ixtiyarına buraxıb getdiyi Həmayıl var.

Yazıcıının ad toxəyyülü də maraqlıdır. Aslan adı ne qədər qohrəmanın xarakterini, həyat yolunu, mübarizəsinin oks etdirirse, Həməyil adı da bir qadınlıq ucalığında dayanan şəxsin mənəvi mahiyyətindən xəbor verir. Həməyil bù hallarda ruhdan düşür. Hətta evdə ehtiyac boğazacan qalxa belə, o nədəsə namyok vurmur. Dözməyi, öz dözümü ilə həyat yoldaşının əzminə, iradosuna güc bəxş etməyi daha üstünlürtür. Neyləməklər olar? Hadisələr çox sünrətlə deyisir.

Aslan bütün imkanları ile öz canını yox, ailəsinin təhlükəsizliyini təmin etmək üçün vətəndən didərgin düşməlidir. Arazraqı, Xudafərin üstü, Güney-Quzey Azərbaycanı arası sorhətlərdən keçmək mümkün deyil. Onda Aslan Pakis-

Bir çoxlarına elə gəlir ki, insan ölümün yaxınındakı olduğunu dərk edəndə həyatını dəyişməyə mömnunluqla razı olar. Amma bir dəfə yox, ləp yüz dəfə Aslan kimilər ölümlə qarşılaşa belə, yəni oqışasından dönməz, yoldanın çəkilməz. Aslan elə bir işığa doğru gedir ki, bu işığ böyük həyatın özü deməkdir.

Biz Azərbaycanı nə qədər görürük-, təniyirigsə, elo Aslan kimiləri də o cırı görməli, tanımlıyalıq. Görünür, Aslan obrazını yaradın müəllifin özü də həmin anlarda elə Aslanın mənəvi dünyasını bütün tamlığı ilə yaşayıb. Ona görə də Aslan obrazının düşüncələri kifayət qədər oxucu ruhuna doğmadırm: "Jelahi, sən bir tərəfdən bağlayanda, o biri tərəfdən də açırsan. Qaranlıqdan işığa çıxarırsanınsan. Sadəcə, biz bəndələr çox naşıtkürük. Gör, necə bir xeyirxah qadın hüsnünü itirdiyim anda orda peyda etmişəm. O zərif canıyla məni buraya qədər sürüyüb, götərib. Götirməyə də bildərdi. Tanımadığı, bilmədiyi yad adamı, kisi xeyləgini götirmək məcburiyyətində deyildi. Deməli, əsl insanlıq budur. Xeyrxaqliq, mərhəmət sahibidi bu qadın. Görəsan, onun haqqını necə öðəyibiləcəm?!" Təbiidir ki, Aslan öz ləyaqətinə görə belə düşünür. Bir gənc qadının onu xilas etməsindəki humanizmİN nə demək olduğunu da yaxşı bilir. Sağalınan qədər bu evde qalır. Qadının kiçik yaşı bir oğlu da var. Amma hiss olunur ki, oğlu ilə tək yaşayır. Qadının həkim qardaşı da Aslanla sonsuz ehtiramlı münasibət göstərir.

Aslanın ölümündə xilas olunmasında fədakarlıq göstərən ailənin mənəvi siması göz qabağındadır. Onlar, yəni Aslanı xilas edən həkim və qadın - bu qardaş-bacı hiss edirlər ki, onlar tasadüf adamları xilas etməyiblər. Burada diqqət edilməli bir məqam var. Bu ailənin mənəvi keyfiyyətini dərk etmək üçün onların Aslanı tənqidi-tanımışları ilə bağlı məsələyə xüsusi diqqət etmək lazımdır. Onlar əslində, Aslanı ta-



IX "QAÇAQ ASLAN" - OBRAZIN YADDAS GÜCÜ

orhanları işe salıp milli hükümetin qu-ruculuğunda iştirak eden feal inqilabçı-
ları her yerde axtarırıdı. Onları tapmaq,
onlara qarşı vacib bilinən tədbirləri gör-
mek siyasi rejimin asas məqsədi idi.
Şübhəsiz, həmin mərhələdə Aslanlar
tək deyildi. Güclü təşkilatlanmış qüvvə
mövcud idi. Ancaq hakimiyət onları
pərən-pərən salmışdı. Bu dağıldılmış,
məglub edilmiş qüvvəni sonunu səngə-
rinə qədər məhv etmək üçün hakimiy-
yat bütün imkanlardan istifadə edirdi.
Xüsusi Sovet İttifaqından göndərilən
əlaqəçilərin, demək olar ki, arası kəsil-
mişdi. Aslan artıq neçə vaxt idi ki, şimal
tərəfdən təlimat ala bilmirdi. Ona görə
də o, həm həyatını, həm də hərəkatın
diğer üzvlərinin taleyiñ qorumaq üçün
yollar arayırdı. Sonuncu əlaqəçi ilə gő-
rüş bir saniyədən də az vaxt çəkdi. Hə-
min şəxs Aslana yaxınlaşaraq xəbərdar-
lıq edir. Hər şey naməlum müddəte qo-
şur toxira salınır. Bu sözleri eşitmək
Aslan üçün ölüma bərabər idi. O artıq
tam anlayır ki, demək, hərəkat məğlu-
biyyətə uğrayıl. Və hərəkatın sabahına
da inam yoxdu. Bundan elə bir az sonra
əlaqəçilər Aslani yaxalamış isteyir. Di-
ğer vətanpervər adamlarının sayosində
o təqibden yaxa qurtarmaga çalışır.
Müxtəlif tamşıların evində gizlenir. Çay-
çıda işleyen Xarisin sayesində o, demək
olar ki, açıq ölümən xilas olur ve evin
ilə əlaqəsi kəsilir. Evinə yaxınlaşa bil-
mir. Sonuncu dəfə evinin pəncəresi qa-
bagına gələ bilir. Hayat yoldaşı Hamayi-
lin kölgə kimi sıfətinə görə bilir.
Uşaqları ilə vidalaşmaq imkanından
məhrumdur. Bu yerdə Aslan özünün hə-
yat yoldaşı Həməyil haqqında çox tesir-
li düşüncələri ilə müellif ayrıraq me-

da düşür. Aslan təqibdən qaçaraq sərhəd kənarına yaxınlaşır. Burada qamışlıqladır sürünərək, lehmələrdən keçərkən bir insan kimi özünün taleyi haqqında düz sümnek imkanı da qazanır. Yaziçi cox maraqlı bir epizodu təsvir edir. Aslanın əlinin üstüne bir qarışqa çıxır. Qarışqa aram-aram onun əlinin üstündə yeriyir. Aslan özü ilə qarışqanı müqayisə edir və bu zaman onun düşüncələri sarsıcıdır. Təsir buraxır. Aslan üçün qarışqa canlıdır, amma elə bir canlıdır ki, onu taleyi Aslanların taleyindən cox xoşbəxtdir. Çünkü hara istəyir ora azad şəkildə gedəbilir. Amma Aslan öz istəyinə görə hərəkət etmək imkanından məhrumdur. Oxucu üçün Aslanın qarışqa ilə bağlı düşüncələri cox həycəndəcəkmiş hissələr yaradır: "Bax, qardaş, sən məndən xoşbəxtsan. Dalınca xəfiyyələr gəzmir, sən artırmadıq, öldürmək istəyən yoxdur. Məndən azadsan, istədiyin yerə gedə bilirsin, ruzini qazanırsan. Mənsə bin qarış otun içində bütüzüb qalmışam. Kaş, sənин yerində olaydım. Gedib usaqlarımıñ görəydim. İndi dəli olublar. Həməyilim, kim bilir, ağlamadıq gözündə yaş qalmayıb. İndi heç kim ona xəbər də apara bilməz. Bütün strafi güdürlər. Onları təhlükəyə ata bilmərəm. Buna icazə verə bilərəm. Hələ canımı qurtardılar, sağ ol-sunlar". Həməyil də ərinin evdən qaçaq düşməsinin motivini dərk edir. Ancaq onu narahat edən, vəvladlarını nigaranıq yoxlanıb. Buna görə də qızılırları qızılırları gəzdirir. O, Aslanı haqqında heç bi məlumat almır, ala bilmir. Buna görə də cox narahatır. Özüne yər tapa bilmir. Həməyil Aslanının təkcə həyat yoldaşı, usaqlarının anası deyil, həm də Aslanın mübarizələrindən ilham mənbəyidir. Qadınlar üçün əgər

tana üz tutur, Əfqanistana keçir. Yenə Sovet sərhədlərini keçmək mümkün olmur. Təzədən İran sərhədlərinin içine qayıdır, buradan Türkmenistana keçməyə cəhd göstərir. Sərhəddə onu mühafizlər yaraları. Ağır yaralı Aslan düşmənir. Əlinə keçmemək üçün bütün imkanları səfərbar edir, gizlənilə bilir. Amma ağın qanaxmadan qüvvədən düşür, hüşunu itirir. Daha bundan sonrasında onun xəbəri olmur. Demək, məlum oluk ki, Aslan yaralı halda yaxın kəndin bir qadın sakını tapır. O təsərrüfat işlərindən qayıdar kən qanaxmadan hüşunu itirmiş bir cava-nı görür. Onu tekbaşına, kimsəyə məlumat vermədən çəkib öz evinə götürür.

Son demə, bu kəndli qadın Durnanı qardaşı da həkimdir. Onlar Aslanı, demək olar ki, ölümün cəngindən qurtarırlar. Həkim müalicə edir. Bütin hallarda Aslan insanı hissələrini itirmir. Hətta bu vəziyyətdə də o, Durnanın və onun qardaşı Hüseyinqulu həkimin yaxşılığından necə çıxacağı haqqında düşünür. "Ayağın indi hiss edən Aslan, tanumadığı bu insanlara necə minnətdarlıq edəcəyini bilmirdi. Əsas da onu sürüyüb gətirə bilən, bu incə qadına deməyə söz tapmır. Gah Hüseyinquluya, gah da Durnaya baxırıldı. Üzüyində belə insanlarla qarşılışdırıma görə Allah'a sükrür edirdi". Heyat şirindir. İncə rəsəd lülümüüz üzərində boyatılmış

ınsın real olmazı uz-uza gələndən həyata
nə qədər şirin olduğunu bir dəha dərk
edir. Həmin məqamda həyatla özü ara-
sında əlaqənin nə qədər zeif olduğunu da
görür. Demək, kiçicik bir müdaxilədən
sonra lap ele güllə onun ayağına yox-
onun başqa həyatı orqanından keçir və
onun canına son qoyardı. Əlbette, Aslan
qanititmədən də ölürdi. Bir sözlə, Aslan
ölümün lap astanásında dayanır.

numurlar. Bu qardaş və bacının böyük-lüy orasındadır ki, onlar tanımıdlarıları insanı xilas ediblər. Demək, onlar üçün ferqı yoxdur, bu hansi eqidən sahibidir, bəlkə, oğrudur, quldurdur - onlar heç bir barədə düşünmürələr də. Ancaq veziyət aydınlaşandan sonra məlum olur ki, hüşüs halda tapdıqları, ölmüclü yaralanmış Aslan adlı bu şəxs kifayət qədər loyaqtılı insandır. O, xilaskarlarına da ehtiramlı münasibət göstərməyi bacarırr. Əh başlıcaları, bir-iki kəlmə danışığından görünür ki, şəxsiyyətdir və yaralanması da bir tesadüfin nəticəsi deyil. Böyük eqidə uğrunda mübarizənin nəticəsidir. Bütün bunları biz Ulduz Qasimın romanda istedadla təsvir etdiyi hadisələrin fonunda görürük. Sözün həqiqi mənasında bu mərhələnin özü də Aslan üçün nüvəbi bir sinag olur.

Aslan üçün novbəti bir sinəq olur.
Heyat oñ güclü imtahan meydənidir. Aslan bütün ömrü boyu həyat imtahanlarına məruz qalsada, o, əqidəsinə, mənəvi mühitinə güvenərək bu imtahanların hamisində ailə açıqlığı

ile çıxır.
Cənubi Azərbaycanın Milli Hərəkatı bu yılın en güclü mübarizlərindən biri kimi Aslan yaddaşımızda, varlığımızda özünə layiq olduğu yeri tutur və yaqin ki, biz onu heç vaxt unutmarıq. Görünür, gelecek Azərbaycanın taleyi bu tipli hərəkətlərdən keçəcək. Şübhəsiz, onun fədakar varislarından.

Bir söyle, bir müddet Aslanın günü yarasından özyiyot çeksə də, pis keçmir. Onun xilaskarı olan Durnanın küçük yaşlı oğlu ilə arasında sonsuz istəkli bir münasibət varanır.

5. Olum ölümündən güclüdür

Həyat sanki Aslanı təzə sinəqə çökir. Onun xilaskarı olan Durna bu gənc, ığid oğlanın ölümündən xilas olmasından sonra ona təklif edir ki, qalsın, bu ev-eşiyə sahib olsun. O da ərinin vaxtsız itirib: "Getmə, qal, görürsən yaxşı yaşayırıq. İlk ərimdən bir oğlum var. Bəs il bundan əvvəl tarlada ölüsinü tapdıq onun. Kimin da öldürdüyünüm bilmədik. Hər şey oğlumla mənə qaldı. Qardaşım Hüseyn-qulu da hələlit bizimlə yaşayır tək qalmayaq deyə. Onun öz evi var, səninlə çox gözəl yaşaya bilərik". Əslinə qalsa, yüngül həyat yaşamaq istəyən, əqidəsinə hər hansı bir xoş güzərəna deyişə bilən adam üçün bu təklif çox qiymətlidir.

Ona qeyd etmek lazımdır ki, Durna bu təklifi yüngülgəzinqə etmir. O, sadəcə fedakarlıqla ölümündən xilas etdiyi Aslanı özünü böxt ulduzu kimi görür. Amma Aslan özü də bu imtahandan ləyaqətə çıxır.

Axi biz qeyd etdik ki, Aslan evinə, ailəsinə çox sədəqətlidir. Onu asanlıqla məramından döndərmək olmaz. Heç bir şirin həyat, xoş güzərən onu yolundan azdırı bilmər. Durmanın bu səmimi təklifindən sonra onun xeyalında həyatının, mübarizələrinin ilham perisi olan Həməyilin obrazı gözərlərinin qabağına gəlir və sanki Həməyilin obrazına baxaraq düşüncələr ilə onuna danışır: "Mənim gözərləm gözəl üzlüm, mehribanından savayı heç kimi görməz. O mənim hər şeyimdir. Havam, suyum, nəfəsimdir. Sən çox gözəlsən, xeyirxəsan, ığid qadınsan. Amma bunu çox təsəssüflə deyirəm ki, səninin evlənə bilmərəm. Gözlə gözlümü, övladlarımı tərk edə bilmərəm. Onların yanında olmasam belə, bunu edə bilmərəm, bacarmaram. Onlar mənim hər şeyimdir qurban verdiyim, baş qoyduğum məqsədim var. İndi bunnular necə deyim, sənən qəlbini qırın? Mənə bir həyat başlılasan. Borçluymən sənə. Amma cantımla al, belə bir şey istəmə məndən. Görən qədər acıcam qarsında, dillənə də bilmirəm". Əlbəttə, bu düşüncələr Aslanın xəyalindən keçirdi, amma Durna isə onun qarsısında idi, yaxınında idi. Birçə kəlmə lazım idi ki, həyatın bütün keşməkəşlərindən keçə bilsin. Əbədi olaraq təqibdən qurtulsun. Bu uzaq kənddə, hər cür dolanışıqlı olan bu ailədə özünün xoş güzərənini qura bilsin.

Durna onun xəyallı görkəmینə intizarla baxır, hiss edir ki, bu adəmin daxilində tamam başqa telatümlər var. Hətta nigarənciliqlə ondan soruşur ki, "niyə dillənmirsən?" Təbiidir ki, Aslan hər şeyi yaxşı başa düşür. Həyatın borcu olduğu qadının onun istəyin uyğun olmayan cavabı vermək çox çətinidir. Bütün bunnları baxmayaq, Aslan mənəvi iztirablarına qalib gəlir. Həyatın maddi təminatının üstündən keçir. Onu çağırın şirin vədləri qəbul etmir. Nəhayət, Durnanın qardaşı Hüseynqulun köməyi ilə sərhəndin keçməli olur.

Aslan sıradan bir adam olmadığı üçün ömrü boyu Fərmani, Fərmanın həyat yoldaşı Zərnisan, hərəkat yoldaşı Məhəmmədi usta Nadir, əqidə dostu Allahverdiyi unutmadığı kimi, Hüseynqulu həkimidə, onun bacısı Durnanı da, kiçik yaşı oğlu İbrahimhädi də unutmur.

Aşlıq Aslanı sərhədi keçib. Təqiblərdən, ölümlərdən qurtulub. Onu gələcəkdə nece bi həyat gözleyir - bu gələcəyin işidir. Aslan çox böyük çətinliklə Pamir, Altay dağ silsilələrinin maneolərini dəf edir. Sərhərlardan keçir. Ehtiyat götürdüyü bir neçə qondılə sonusuz ölüm vadilərinə adlaya bilir.

Aslanın keçib-getdiyi yollarda deyilən təbiət mənzərələrini də müellif bütün doğunuğu ilə təsvir edir. Sözün həqiqi mənasında her bir insanın təbiətə münasibətində bir özəllik var. Kimsə qayalarla, dərələrə, hətta çəmənlər cöllərə ötəri bir laqeylidlik baxa bilər. Amma kimsə bir kolun dibindəki bənövşəni təbiətin möcüzəsi hesab edir. Aslan daxilən zengin adımlar. Amma onun təbiət gözəlliyyəndən zövbər almış kamı olmayıb. Bütün həyatı mübarizələrdə keçib. Təhlükələrdən sovuşmaq üçün, xalqını azad görmək üçün çalışıp

IX "QACAQ ASLAN" - OBRAZIN YADDAS GÜCÜ



cabalayıb. İndi keçilməzləklər arasında təbiəti görmək imkanı qazanır. Bu vaxt onun düşüncələri çox lirik bir əhvalda çözdürür: "Bu neçə zamanda havada yaşamışam? Həc ağlına golnayıb ki, bir başımı qaldırıb, ətrafına baxın. Allahan biza baxış etdiyi bu sonsuz gözəlliliklərə göz yetirəm. Əsbəmi, yorğunluğumu sakıtlıdır. Dərindən nəfəs alam, çölin, çəmənin, cıçıkların goxusunu icinə çəkəm. Məndəki korluğa bax. Ömrüm-günüm ancaq millətimi düşünmək, onları çəkidlərini çətinliklərdən qurtarmaq olub. Bir dəfə də olsun, başımı qaldırıb təbiətin gözəlliliklərinə baxmamışam. Elə bil, diñiyaya indica golnışım. Sən bu lazlıra saysız-hesabız rənglərə bax! Tanrınnı qüdrəti nə böyük dildir! Desəydir, danişsaydır, inanmazdım. Gözlərimin qarsısında durub bütün qüdrəti!". Zənniməcə bu düşüncələr yazıcı tərəfindən təsadüfən qələmə alınmayıb. Axi bütün inqilabçıları, xalq taleyi uğrunda mübarizə aparılanı mühəkəmə edərkən onları hakimiyətin qanunları qəddar, sxo lastik, hissiyatlardan məhrum cinayətkarları kimi tövdiq edir.

Ulduz Qasımın adının yanına "qacaq" ifadesini qacاقlıq hərəkatının temsilçisi kimi işlətmir. Yəni əqidəsindən, inamından dönməyen, xalqının, vətəninin yolunda savaş qəhrəmanının nəsibi kimi göstərir. Yəni vətənindən qacaq düşüb, yurdundan qacaq düşüb. Bir sözələ, sevgisindən qacaq düşüb. Aslanın kimi zəngin aləmini onun bir lalelinə qan-qırımı leçeyinə baxaraq yasağı düşüncələrlə daha romantik bir duymula təsvir edir: "Görsən niyə bu gözəllikdə çiçəyin bağrında qara xal var? Bəlkə, elə da mənim kimidi? Bağır yambil, küldə döñib. Görsən, insanları baxdıqda onların da içindəki o yanğı, atəz gərinənmür? O qara xalları hiss edən olurmə? Kaş, bunu bılın olaydır. Mənim üryimdəki yanbık küldə döñimis hissələri bılın olaydır. Bəylədlər, neçə dəfə odus-olusvəs yannıtsam. İngilabımız baş tutmayanda, zindanda nəfəs ala bilməyən insantara baxanda, kəməksiz qalıb, dünənisi dəyişənlərini görəndə, kükçələrdə əzizlərinin qarsısında günahsız aslanları barədə esidənə icimlən qara qanlar axıb. Məhəmmədinə dələm xəbərini alanda, yaralarına dəz sapılıb. Kas, ağlayıb ürəyimi boşalda bilyədim. Bunu da bacarmıram. Görürəm, elə bütün canlıların həyatları bir-birinə bənzəyir. Nə onlar bizim sərrimizi bilir, nə biz onları. Hərə bir cür yanır, bir cür qalbi külə döñür. Dağlara baxıram. Əzəmətinən insanın qalbi atlınır, yerindən oynayır. Amma dağların belə lal-dinməz olmasının səhəbinə bılın varmı? Bəlkə elə onlar da dərdən belə lal-dinməz olub?

Dinib damışır. Bəlkə elə o duman, o çən onun abidən çıxır? Bəlkə elə onun da xəzini kimsə əlinənən alıb? Qoyunda minlərcə ığdırı, gözəllərini aparıblar? Kaş, Allah mənə güc verəydi, bünülləri anlaya bilyədim. Kiməsa köməyim dəyəydi. Orada başladığımız işlərimiz yarımçıq qaldı, bari burada nəyəsə yarayardım". Zənniməcə, Aslan obrazıının tamlıqı bu düşüncələrlə özünün apogeyinə çatır.

Aslan çox çətinliklə gəlib Azərbaycana çıxır. Quzey Azərbaycana o, xilaskarı kimi baxır. İdealının son songori kimi baxır. Onu əvvəlcə Gəncədə yerləşdirmək istəyirlər. Davam gətirmir, axı Aslan bütün varlığı ilə öz xalqına, votinino, yurduna bağlıdır. Burada da ögəy sifatlar görür. Şübhəsiz, Sovet rejiminin həmin dövrədə artıq Güney hərəkatına mənqəyi dəyişmişdi. 50-ci illərin axırlarındır. Aslan 60-ci illəri də çox böyük iżtirablarla yaşayır. Gəncədə davam gətirməyib Xaçmaza qayıdır. Burada onun mili hökumət zamanında o təyand canını qurtarıb golmış tanış ailə var. Bu ailə onun üçün təskinlidir.

Əlbəttə, burada Aslanla, hətta yaşı ziçi təsvirlərində görünməsə də evlənmək, ailə-uşaq sahibi olmaq töklifləri olur. Aslan doğma ailəsinə olan sədəqətin son ana qədər qoruyub saxlaysı.

Nəhayət, 1972-ci ilde hökumətlərə rəsi dənmişlər əsasında Aslanın ailəsinin Şimali Azərbaycana gəlisiñə icaza verilir.

Sədəqəti Həməyil əşəqərini bağına basıb Aslanla gələn məktubu göz yaşları ilə oxuyur. Bütün doğmaların, qohumların tekidlərinə baxmayaq o, öz övladlarını da götürüb Şimali Azərbaycana - Aslanın yanına gəlir.

Nəhayət, əsərin finalında Aslanla təklif olunur ki, artıq ömrünün son günləridir, o harada dəfn olunməq istəyordi. Övladları onu asanlıqla o taya - doğma yerlərə aparmaq imkanına malikdir. Amma Aslan razı olmır. "Mən Güney Azərbaycan üçün heç nə edə bilmədim, mən o yerlərə borclu qaldım, ona görə də elə burada - Xaçmazda dəfn olunmaq istəyirəm". Bu qədər improvizasiyə ilə Aslanın cavabdır. Əlbəttə, əqidəye sədəqətin, ideal uğrunda mübarizədən yorulmazlığıñ cavabdır.

Müəllifin son qeydlərindən məlum olur ki, Aslan Borçının övladları onun ölümündən sonra Azərbaycanda qalib həyatlarına burada davam etdirilər.

Nəhayət, belə bir məntiqi nəticəni təsəvvür etmək çətin deyil. Aslanla Həməyilin qoşa məzarları Şimali Azərbaycandan - Xaçmazdan üzü cənuba - nə vaxtsa təzəbdən doğulacaq bir gənəşə tərəf baxmaqdadır.

Ulduz Qasım çox uğurlu bir roman yazıb. Sərisidci təsirə malik bir əsərdir. "Qacaq Aslan" romanının sehifələrini çevirdikcə yaddaşımızda onun baş qəhrəmanının mənəvi kimliyini təsəvvür etməyim, canlandırmğa çalışıdım. Ha illah etdim, Söhrab əmənidən qeyri bir kimsəni yaraşdırıa bilmədim. Elə bil ki, ığid Aslanın mənəvi prototipi dəha zəngin, yalnız söz cobhasının fədaisi kimi Söhrab Tahir düşüncədə canlandı və illər önce onun "Savalandan gələn yol" adlı əsərinin "Kredo" qəzeti redaksiyasında əski yazıldan yeni əlifba ilə nəşrini yada salıram. Aylarla müntəzəm, ardıcıl redaksiyaya gəlir, yalnız özünən oxuya biliçəyi mətni "Kredo" qeyzinən kompüter yığıcısı Həkətə dikti edirdi. İş prosesi çox ağır idi.

İşin axırında mənəvi dədəmiz olan Söhrab əməni Həkətə hədiyyə de bağışladı. Bu, kifayət qədər bahalı qablar idi - güldənlər. Hələ de biz həmin hədiyyəni və şirin xatirələri yaddaşımızda yaşadırıq. Bəzən böyük sənətkar özünün yazdığını belə çətinliklə oxuyur. Və o zaman mütələq bildirirdi ki, bunu məndən sonra kimsə oxuya bilməyəcək. Mən də özümə saxlaya bilmirdim. Deyirdim ki, Söhrab əməni, bu, Savalandan gələn yoldu, çətin yol-

du bilirəm. Bu yolu biz üzü geriyə de qayıtmalıyıq. Bu da yaxşı yadimdadır ki, həmin əsərə mənim töklifimlə ad verdik - "Savalandan gələn yol". Və roman bütünlükə "Kredo" qəzətində çap olundu. Sonra başqa işlər də göründü. Ən başlıcası, Söhrab əmənin Cənubi Azərbaycan uğrunda mübarizə yolunun tarixini öyrəndik, dəyərini menimsədik.

Ve bətövlükde Söhrab əməllerin (və demək, həm də Aslan əməllerin) Savalandan üzü bəri Qaradagdan, Xudafərindən gələn yol boyu o hüsnü kılçərini xəyalının odları, atəşləri ilə yasaşaçaq çalışdım. Söhrab əməni ilə birgə işlediyimiz günlərdə yazdım "Savalandan gələn yol" şeiri buradaca öz hadqını istədi. Şeirdən əvvəl bir bayati da yazmışdım:

*Gözü yolda Savalan,
Başı qaldı Savalan,
Qarabağda qan düdü,
Tavun qaldı Savalan...*

Elo bilirom ki, həmin toyu qalmış Savalanan indi deyir ki, yoluma yaxşı bax: Üstü duman, çişkindi, Özü necə kükündü. Kimsəsizdi, miskindi, Savalandan gələn yol.

Suyu batmış bulaqdı, Dərdi varaq-varaqdı. Özü qomlı soraqdı, Savalandan gələn yol. Ümid, inam yorular, Haqqın yolu yumrular? Hani düyün yumruqlar, Savalandan gələn yol?

Həsəti okən yansın, Hicranı çəkən yansın. Səni də tikən yansın, Savalandan gələn yol.

Kəhkəsəndi, ağ yoldu, Qələm olmuş sağ qoldu! Muştuluğun necoldu, Savalandan gələn yol?

Ürəklərdə bitənin, Yaddaşlarda itənin. Göz dağdı Vətənin Savalandan gələn yol.

Sözüm qara bağladı, Əldə qələm ağladı, Xudafərin bağlıdı Savalandan gələn yol.

Xələflinin sözüdü, Arzusudu, gözüdü, Söhrab Tahir izidi, Savalandan gələn yol.

Çox gūman ki, mən tanıdigim Vətən fədailərinin sırasında Qacaq Aslanı da görmüsəm. Bəlkə, adı lap başqa cür olub amma mahiyət dəyişmir. Elə bilirom ki, indi Beytulla Ərsalan, Məhəmməd, adışadı Əlirza - hər biri qarşımı çıxıb ataları - Qacaq Aslanla bu qədər sevgi ilə danışdırıq üçün elimi sixmaq istəyicəklər. Ancaq mən də deyəcəm. 40 milyonluq Azərbaycanın dili, məktəbin, tarixi tələyini qaytaranda bir-birimizi təbrik edərik.

...Deyilənən gərə Aslan Xaçmazın əraziindəki həyatını ona verilmiş bir çayxanada keçirib. Həyatının sonuna qədər həmin çayxanani azadlıq uğrunda mübarizən özündən nişanlıları özüna toplamış bir muzeyə çərviləydi. Yəqin ki, həmin müzeze Ulduz Qasımin "Qacaq Aslan" romanı da on dəyərli eksponat olardı.

"Yazığının vətən dağı - görkəmlə nəsil Ulduz Qasımin nəşr yaradılıcılığı adlı-tanğılı düşüncələr müstəvisində" tədqiqat şəhəri burada başa çatır.

...Həyat davam edir, Ulduz Qasımin yaşayır. Güney Azərbaycanın tarixi tələyində yeni zaman gənəşinin parlayacağına dəha çox ümidi var.